

*Azərbaycan Respublikasının
Auditorlar Palatası Şurasının
2012-ci il 18 dekabr tarixli
238/2 sayılı qərarı ilə təsdiq edilmişdir*

**AZƏRBAYCAN RESPUBLİKASI AUDİTORLAR PALATASININ
2013-2015-ci illər üzrə
İŞ PLANI**

Sıra №-si	Tədbirin adı	Hansı sənədə əsasən hazırlanır	İcra müddəti	Məsul İcraçılar	Qeyd
	I. Auditin təşkili və tənzimlənməsi				
1.1	Beynəlxalq təcrübə nəzərə alınmaqla auditor xidmətinin inkişaf konsepsiyasının (2012-2020-ci illər) hazırlanması	Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 2421 nömrəli sərəncamı ilə təsdiq edilmiş "Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"n (bundan sonra "Milli Fəaliyyət Planı"*) 13.2-ci bəndi	III rüb 2013	İşçi qrupu	
1.2	Audit qanunvericiliyinə dair normativ-hüquqi aktların layihələrinin hazırlanması, müzakirəsi və tətbiqi:	Milli Fəaliyyət Planı*	2013-2015	İşçi qrupu	

1.2.1	Daxili audit qanunvericiliyinin təkmilləşdirilməsi üçün təkliflərin hazırlanması	Milli Fəaliyyət Planı*, 13.4-cü bənd	Mart 2013	İşçi qrupu	
1.2.2	Maliyyə nəzarəti haqqında qanun layihəsinə dair təkliflərin hazırlanması	Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 2421 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”n (bundan sonra “Milli Fəaliyyət Planı”**), 6.1-ci bənd	Aprel 2013	İşçi qrupu	
1.2.3	Auditor xidməti haqqında qanununa əlavə və dəyişikliklər hazırlanması	Auditə dair qanunvericilik aktları	İyun 2013	M.Abbasov, C.Axundov	
1.2.4	Daxili audit qanunvericiliyinin təkmilləşdirilməsi üçün təkliflərin müzakirəsi		Mart 2013	C.Axundov, işçi qrupu	
1.2.5	Maliyyə nəzarəti haqqında qanun layihəsinə dair təkliflərin müzakirəsi		İyun 2013	N.Talıbov, işçi qrupu	
1.2.6	Auditor xidməti haqqında qanununa əlavə və dəyişikliklərin müzakirəsi		İyul 2013	M.Abbasov, C.Axundov	
1.2.7	Auditorlar Palatasına daxil olan qanunvericilik və normativ aktlara dair rəylərin hazırlanması		İl ərzində	Q.Bayramov, N.Talıbov, M.Abbasov	
1.3	Elektron audit (“e-audit”) sisteminin yaradılması	Milli Fəaliyyət Planı*, 6.3-cü bənd	2013-2014	M.Hacıyev	
1.4	Auditor xidməti ilə ələqədar təlimatlar, tövsiyələr və metodik göstərişlərin hazırlanması:	Auditə dair qanunvericilik aktları	2013		
1.4.1	Auditor xidmətində maraqlar toqquşmasının	Milli Fəaliyyət Planı*,	III rüb 2013	M.Abbasov,	

1.4.2	qarşısının alınmasına dair Təlimatın hazırlanması Auditorlar Palatasının üzvləri tərəfindən etik davranış qaydalarına riayət olunması vəziyyəti barədə illik hesabatda dair Təlimatın hazırlanması	9.1-ci bənd Milli Fəaliyyət Planı*, 10.2-ci bənd	III rüb 2013	işçi qrupu A.Musayev, M.Abbasov, Auditorların Peşə Etikasını Komitəsi	
1.5	Auditorlar Palatasının üzvləri tərəfindən etik davranış qaydalarına riayət olunması vəziyyəti barədə illik hesabatın hazırlanması (hesabatda aparılmış maarifləndirmə işləri, etik davranış qaydalarının pozulması halları və tətbiq edilmiş intizam tənbehi tədbirləri göstərilməklə)	Milli Fəaliyyət Planı*, 10.2-ci bənd	2013	M.Abbasov, A.Musayev, Auditorların Peşə Etikasını Komitəsi	
1.6	Sərbəst auditorlar və auditor təşkilatları tərəfindən verilən hesabatların elektron qaydada qəbul olunmasının təşkili	Milli Fəaliyyət Planı**, 6.3-cü bənd	2013	Q.Bayramov, R.Cəfərli	
1.7	Auditor xidməti göstərmək hüququ verən lisenziya və icazələrin verilməsi ilə əlaqədar elektron xidmətlərin təşkili	Milli Fəaliyyət Planı*, 16.2-ci bənd	2013	S.Gülməmmədov, M.Hacıyev	
1.8	Sərbəst auditorların və auditor təşkilatlarının 2012-ci ilin yekunu üzrə təqdim edilmiş illik hesabatlarının təhlili və tövsiyələrin hazırlanması	Auditə dair qanunvericilik aktları	Mart-aprel 2013	R.Cəfərli	
1.9	Sərbəst auditorların və auditor təşkilatlarının 2013-cü ilin I yarımilliyi üzrə təqdim edilmiş hesabatlarının təhlili və tövsiyələrin hazırlanması	Auditə dair qanunvericilik aktları	Avqust-sentyabr 2013	R.Cəfərli	
1.10	Sərbəst auditorların 2013-cü il üzrə gündəliklərin təhlili və tövsiyələrin hazırlanması	Auditə dair qanunvericilik aktları	Hər rüb 2013	R.Cəfərli	
1.11	Auditor xidmətinin aktual problemləri üzrə	Auditə dair qanunvericilik	2013, 2015	S.Gülməmmədov	

	keçirilmiş sosioloji sorğunun nəticələrinin təhlili və tövsiyələrin hazırlanması	aktları			
1.12	Audit sahəsində qabaqcıl təcrübənin tətbiqi:	Miili Fəaliyyət Planı*,	2013-2015 (illik hesabat təqdim edilməklə)		
1.12.1	Keyfiyyətə nəzarətə dair digər ölkələrinin təcrübəsinin öyrənilməsi və tətbiqi üzrə təkliflərin hazırlanması	Miili Fəaliyyət Planı*, 13.1-ci bənd	I yarımlil 2013	M.Abbasov, Keyfiyyətə nəzarət Komitəsi	
1.12.2	Auditorlar kadrlarının ixtisasartırılmasına dair digər ölkələrinin təcrübəsinin öyrənilməsi və tətbiqi üzrə təkliflərin hazırlanması	Miili Fəaliyyət Planı*, 13.1-ci bənd	I yarımlil 2013	S, Gülməmmədov, İxtisasartırma komissiyası	
1.13	Maliyyə hesabatlarının auditor rəyi ilə birlikdə dərc edilməsinə nəzarət mexanizmlərinin təkmilləşdirilməsinə dair tövsiyələrin hazırlanması	Milli Fəaliyyət Planı**, 6.5-ci bənd	I yarımlil 2013	N.Talıbov, M.Abbasov, M.Hacıyev	
1.14	Yoxlamaların risk qiymətləndirilməsi sistemi əsasında təyin edilməsinə dair təlimatın hazırlanması	Milli Fəaliyyət Planı*, 12.5-ci bənd	2013	M.Abbasov, N.Talıbov, Keyfiyyətə nəzarət Komitəsi	
	II. Beynəlxalq standartların tətbiqi				
2.1	Beynəlxalq Standartlarının tətbiqinə dair İFAC-ın və digər peşəkar qurumların metodiki vəsaitlərinin tərcüməsi və tətbiqi istiqamətində tədbirlərin həyata keçirilməsi:	Milli Fəaliyyət Planı*	2013-2015 (illik hesabat təqdim edilməklə)	Q.Bayramov, N.Talıbov, V.Rəhimov	P-p
2.1.1	Beynəlxalq audit standartlarının 2012-ci il üzrə versiyasının tərcüməsi və redaktəsi	Milli Fəaliyyət Planı*, 13.1-ci bənd		“_“_“	

2.1.2	Beynəlxalq audit standartlarının 2012-ci il üzrə versiyasının şərhinin tərcüməsi və redaktəsi	Milli Fəaliyyət Planı*, 13.1-ci bəndi		“_“_“	
2.1.3	İFAC-ın Peşə Etika Məcəlləsinin tərcüməsi və redaktəsi	Milli Fəaliyyət Planı*, 13.1-ci bənd		M.Abbasov, A.Musayev, V.Rəhimov, Auditorların Peşə Etikasını Komitəsi	
2.2	Kiçik və orta müəssisələrdə BAS-ın tətbiqinə dair təlimatla əlaqədar audit aparılması üzrə tövsiyələrin hazırlanması	Milli Fəaliyyət Planı*, 13.1-ci bənd	I yarımlı 2013	N.Talıbov, Metodik Komissiya	
2.3	Müstəqil audit sahəsində beynəlxalq standartların tətbiqi ilə əlaqədar tədbirlərin davam etdirilməsi	Milli Fəaliyyət Planı*, 13.1-ci bənd	Mütəmadi	N.Talıbov, M.Hacıyev S.Gülməmmədov	P-p
	III. Keyfiyyətə nəzarət, etika və şəffaflığın təminatı				
3.1	İFAC-ın 1 №-li Üzvlüyə dair Öhdəlik Tələblərinə (SMO) müvafiq olaraq təsdiq edilmiş plana əsasən auditor xidmətinin keyfiyyətinə nəzarət üzrə yoxlamaların aparılması və yoxlamalara dair icmalın hazırlanması	İFAC qarşısında olan üzvlük öhdəlikləri	İl ərzində, dekabr 2013	M.Abbasov, Keyfiyyətə nəzarət Komitəsi	
3.2	Palatanın araşdırma və intizam proseslərinin İFAC-ın tələblərinə uyğun olaraq təkmilləşdirilməsi istiqamətində tədbirlərin davam etdirilməsi və bu sahədə İFAC yeniliklərinin öyrənilməsi	Auditə dair qanunvericilik aktları	2013	M.Abbasov, N.Talıbov, S.Gülməmmədov	
3.3	Auditor təşkilatlarının (sərbəst auditorların) maliyyə-təsərrüfat fəaliyyətlərinin yoxlanılması	Auditə dair qanunvericilik aktları	İl ərzində, dekabr 2013	M.Abbasov	

	və aparılmış yoxlamalara dair icmalın hazırlanması				
3.4	Səlahiyyətli dövlət orqanlarının qərarına əsasən (sifariş ilə) auditor yoxlamalarının həyata keçirilməsi	Auditə dair qanunvericilik aktları	Zəruri hallarda	M.Abbasov	
3.5	Auditorlar tərəfindən Etik davranış qaydalarının pozulması ilə bağlı daxil olmuş şikayətlərin effektiv araşdırılması mexanizmlərinin təkmilləşdirilməsi	Milli Fəaliyyət Planı*, 10.3-cü bənd	I yarımlil 2013	M.Abbasov, M.Hacıyev, A.Musayev, Auditorların Peşə Etikası Komitəsi	
3.6	Auditorlar Palatasının internet saytında etik məsələlər üzrə xüsusi bölmənin yaradılması (qeyri-etik davranış barədə elektron şikayət etmə mexanizmi, etik qaydalar, etik hesabatlar və s.)	Milli Fəaliyyət Planı*, 10.4-cü bənd	I rüb 2013	Q.Bayramov, M.Abbasov, A.Kərimov	
3.7	Təsərrüfat subyektlərində aparılan auditlərin vahid məlumat reyestrinin yaradılması	Milli Fəaliyyət Planı*, 12.2-ci bənd	I yarımlil 2013	Q.Bayramov, N.Talıbov	
3.8	Məcburi auditdən yayınmaya görə inzibati məsuliyyətin tətbiqi ilə bağlı mexanizmlərin müəyyən edilməsi üçün Azərbaycan Respublikasının Vergilər Nazirliyi ilə birgə tədbirlər görülməsi	Milli Fəaliyyət Planı*, 13.3-cü bənd	2013	N.Talıbov, M.Abbasov, M.Hacıyev	
	IV. Kadr hazırlığı				
4.1	2013-cü il üzrə auditorların ixtisasartırma kursunun tədris proqramının və qrafikin hazırlanması	Auditə dair qanunvericilik aktları	Aprel 2013	S, Gülməmmədov, İxtisasartırma komissiyası	
4.2	Auditor adı almaq üçün imtahanların təşkili	Auditə dair qanunvericilik aktları	May-dekabr 2013	S.Gülməmmədov, İmtahan	

				komissiyası	
4.3	Auditorların ixtisasartırma kurslarının keçirilməsi	Auditə dair qanunvericilik aktları	Sentyabr-noyabr 2013	S.Gülməmmədov, İxtisasartırma komissiyası	
4.4	Auditor təşkilatlarının əməkdaşları (assistentlər, mütəxəs sislər) üçün ixtisasartırma kurslarının keçirilməsi	Auditə dair qanunvericilik aktları	Müntəzəm	S.Gülməmmədov, İxtisasartırma komissiyası	
4.5	Daxili audit kurslarının keçirilməsi	Auditə dair qanunvericilik aktları	Müntəzəm	S.Gülməmmədov, N.Talıbov, S.Məmməd zadə, İxtisasartırma komissiyası	
	V. Beynəlxalq əlaqələr				
5.1	İFAC-ın “Aşkarlıq Layihəsi” (Clarity pro-jekt) ilə əlaqədar tədbirlərin həyata keçirilməsi	İFAC qarşısında olan üzvlük öhdəlikləri	2013	N.Talıbov, V.Rəhimov, S.Məmməd zadə	
5.2	İFAC-a təqdim edilmiş fəaliyyət planının icrası ilə əlaqədar məlumatların hazırlanması və göndərilməsi	İFAC qarşısında olan üzvlük öhdəlikləri	2013-2015, İFAC tərəfindən müəyyən edilmiş müddətlərdə	Q.Bayramov, N.Talıbov, V.Rəhimov S.Məmməd zadə, müvafiq struktur bölmələr	
5.3	Beynəlxalq audit və mühasibat qurumları tərəfindən təşkil olunacaq konfranslarda, forumlarda, simpoziumlarda və digər tədbirlərdə Palata təmsilçilərinin iştirakının təmin edilməsi	Auditə dair qanunvericilik aktları	2013	Rəhbərlik, S.Gülməmmədov, V.Rəhimov	

5.4	Auditorlar Palatasının üzv olduğu beynəlxalq peşəkar qurumlarla müvafiq işlərin aparılması	Auditə dair qanunvericilik aktları	2013	Rəhbərlik, S.Məmmədzadə, N.Talıbov, V.Rəhimov müvafiq struktur bölmələr	
5.5	Müvafiq əməkdaşlıq sazişlərinə əsasən tərəfdaşlarla birgə tədbirlərin həyata keçirilməsi:	Auditə dair qanunvericilik aktları	2013	Bütün struktur bölmələr	P-p
5.6	İFAC, EFAA və digər beynəlxalq qurumların keçirdiyi sorğularda iştirak edilməsi	Auditə dair qanunvericilik aktları	Müntəzəm	N.Talıbov, S.Məmmədzadə, bütün struktur bölmələr	
5.7	Xarici tərəfdaşlarla əməkdaşlığa dair Saziş və memorandumların hazırlanması və imzalanması:	Auditə dair qanunvericilik aktları	2013	Rəhbərlik, S.Gülməmmədov, S.Məmmədzadə	
5.7.1	Türkiyə Cumhuriyyəti İstanbul Sərbəst Mühəsiblər Mali Müşavirlər Odası (TCİSMMM)		Yanvar 2013		
5.7.2	Makedoniya Respublikasının Sertifikatlı Auditorlar İnstitutu		I rüb 2013		
5.7.3	Digər ölkələr		İl ərzində		
	VI. Nəşrlər, konfranslar və seminarlar				
6.1	Auditə dair kitabların, dərs vəsaitlərinin, məlumat və təbliğat xarakterli materialların nəşr etdirilməsi	Auditə dair qanunvericilik aktları	2013-2015		
6.1.1	“Audit.Qanunvericilik və normativ sənədlər” VII cildin nəşri	Auditə dair qanunvericilik aktları	I yarımil 2013	N.Talıbov	

6.1.2	İFAC-ın Peşəkar Muhasiblərin Etika Məcəlləsinin nəşri	İFAC qarşısında olan üzvlük öhdəlikləri	2013	Redaksiya heyəti	
6.1.3	Beynəlxalq audit standartlarının 2012-ci il üzrə versiyasının nəşri	İFAC qarşısında olan üzvlük öhdəlikləri	2013	Redaksiya heyəti	
6.1.4	Beynəlxalq audit standartlarının 2012-ci il üzrə versiyasının şərhinin nəşri	İFAC qarşısında olan üzvlük öhdəlikləri	2013	Redaksiya heyəti	
6.1.5	“Audit üzrə 100 sual və cavab” sorğu kitabının nəşri	Auditə dair qanunvericilik aktları	Sentyabr 2013	N.Talıbov	
6.1.6	“Azərbaycan auditi 20” kitabının nəşri	Auditə dair qanunvericilik aktları	2013-2014	Müəlliflər qrupu	
6.1.7	“Daxili audit” kitabının yeni nəşri	Auditə dair qanunvericilik aktları	2013	Müəlliflər qrupu	
6.1.8	MDB ölkələrində audit kitabının hazırlanması	Auditə dair qanunvericilik aktları	2013-2014	Müəlliflər qrupu	
6.1.9	“Audit: Nəzəriyyə və təcrübə” (<i>Tədris və metodiki vəsait</i>)	Auditə dair qanunvericilik aktları	2013	İ.Bayramov	
6.2	Auditin aktual problemləri üzrə konfransların, simpoziumların, seminarların və “dəyirmi masa”ların təşkili:	Milli Fəaliyyət Planı**, 2-ci, 2.3-cü bəndləri	Təsdiq edilmiş qrafik üzrə		
6.2.1	“Auditor xidmətinin inkişaf konsepsiyasının (2012-2020-ci illər) əsas istiqamətləri” mövzusunda “dəyirmi masa”		Yanvar 2013	Rəhbərlik, S.Gülməmmədov, S.Məmmədzadə	
6.2.2	Məcburi auditdən yayınmaya görə inzibati məsuliyyətin tətbiqi ilə bağlı mexanizmlərin müəyyən edilməsi üçün Azərbaycan Respublikasının Vergilər Nazirliyi ilə birgə “dəyirmi masa”		Fevral 2013	Q.Bayramov, M.Abbasov, N.Talıbov	
6.2.3	Auditorlar Palatasının üzvləri tərəfindən etik davranış qaydalarına riayət olunması vəziyyəti barədə		May 2013	M.Abbasov, A.Musayev,	

6.2.4	İllik hesabatla dair Təlimatın seminarda müzakirəsi “Daxili auditin qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətləri” mövzusunda seminar-müşavirənin keçirilməsi (Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Hesablama Palatası ilə birgə)		Mart 2013	A.Kərimov Rəhbərlik, C.Axundov, S.Gülməmmədov	
6.2.5	“Auditdə keyfiyyətə nəzarətin aktual problemləri” xarici tərəfdaşların iştirakı ilə elmi-praktik simpozium		May 2013	Rəhbərlik, Q.Bayramov, M.Abbasov, S.Məmmədzadə	
6.2.6	“Auditor xidmətində informasiya texnologiyalarının tətbiqi və elektron audit sisteminin yaradılması” mövzusunda “dəyirmi masa”		Noyabr 2013	N.Talıbov, M.Hacıyev	
6.2.7	“Təsərrüfat subiektlərində aparılan auditlərin vahid məlumat reyestrinin yaradılması” mövzusunda “dəyirmi masa”		Aprel 2013	N.Talıbov	
6.2.8	Auditor xidmətində maraqlar toqquşmasının qarşısının alınmasına dair təlimatın tətbiqi üzrə treninqlərin təşkili		IY rüb 2013	M.Abbasov	
6.2.9	Kiçik və orta müəssisələrdə BAS-ın tətbiqinə dair təlimatın şərhinə barədə seminar		2013	N.Talıbov, S.Gülməmmədov	
6.2.10	Beynəlxalq audit standartlarının 2012-ci il üzrə versiyasının tətbiqinə dair seminar		2013	N.Talıbov M.Hacıyev	
6.2.11	Audit qanunvericiliyində yeniliklər barədə seminarın keçirilməsi		II ərzində	M.Abbasov, C.Axundov	
6.3	Auditorlar Palatasının fəaliyyətinə dair tədbirlərin KİV-də işıqlandırılmasının təşkili:	Auditə dair qanunvericilik aktları	2013		P-p
6.3.1	Auditin inkişafı və mövcud problemləri barədə		təsdiq edil-	Rəhbərlik,	

6.3.2	KİV-də verilişlərin və mətbuat konfranslarının keçirilməsi Auditə dair reklam xarakterli materialların KİV-də yerləşdirilməsi		miş qrafikə əsasən (qrafik əlavə olunur) Mütəmadi	S.Gülməmmədov Q.Bayramov, M.Hacıyev, V.Rəhimov	
	VII. Maliyyə-informasiya təminatı				
7.1	İFAC, EFAA və digər beynəlxalq qurumların yeniliklərinin öyrənilməsinə zəruri hallarda Palatanın internet sahifəsində yerləşdirilməsi	Auditə dair qanunvericilik aktları	Müntəzəm	N.Talıbov, Metodik Komissiya, S.Məmmədzadə	
7.2	Sərbəst auditorların və auditor təşkilatlarının hesabatlarına dair 2012-ci il üzrə informasiya bazasının hazırlanması	Auditə dair qanunvericilik aktları	I rüb 2013	R.Cəfərli	
7.3	Sərbəst auditorların və auditor təşkilatlarının hesabatlarının qəbulu və ümumiləşdirilməsi:	Auditə dair qanunvericilik aktları	2013	R.Cəfərli	
7.3.1	Sərbəst auditorların və auditor təşkilatlarının 2012-ci ilin yekunu üzrə təqdim edilmiş illik hesabatlarına dair icmalın hazırlanması;		Mart 2013		
7.3.2	Sərbəst auditorların və auditor təşkilatlarının 2013-cü ilin I yarımilliyi üzrə təqdim edilmiş hesabatlarına dair icmalın hazırlanması;		Avqust 2013		
7.3.3	Sərbəst auditorların 2013-cü il üzrə gündəliklərinə dair hesabatın hazırlanması		Rüblük 2013		
7.4	Auditorlar Palatasının internet sahifəsində auditlə bağlı məlumatların yerləşdirilməsi	Auditə dair qanunvericilik aktları	Müntəzəm	Q.Bayramov, R.Ələkbərov, müşavirlər	

7.5	Auditorlar Palatasının internet səhifəsində interaktiv sorguların aparılması	Auditə dair qanunvericilik aktları	2013	M.Hacıyev N.Talıbov, S.Gülməmmədov, R.Ələkbərov	P-p (əlavə olunur)
7.6	Auditorlar Palatasının üzvləri olan auditor təşkilatları və sərbəst auditorlar haqqında məlumatların yeniləşdirilməsi və Palatanın internet səhifəsində yerləşdirilməsi	Auditə dair qanunvericilik aktları	Müntəzəm	M.Hacıyev, R.Ələkbərov, A.Kərimov	
	VIII. Palatadaxili tənzimləmə				
8.1	Auditorlar Palatasının struktur bölmələrinin 2012-ci il üzrə iş fəaliyyətinin yekununa dair hesabatlarının hazırlanması	Auditə dair qanunvericilik aktları	Yanvar 2013	Q.Bayramov, A.Kərimov, N.Talıbov, struktur bölmələr	
8.2	Auditorlar Palatasının struktur bölmələrinin Əsasnamələrinin təkmilləşdirilməsi	Auditə dair qanunvericilik aktları	Yanvar 2013	Rəhbərlik, struktur bölmə rəhbərləri	
8.3	Palata üzrə telefon kitabçasının hazırlanması və nəşri	Auditə dair qanunvericilik aktları	I rüb 2013	M.Hacıyev, A.Kərimov	
8.4	Auditorlar Palatasının 2012-ci il üzrə fəaliyyətinin nəticələrinə dair hesabatın hazırlanması, müvafiq qurumlara və ictimaiyyətə çatdırılması	Auditə dair qanunvericilik aktları	I rüb 2013	Q.Bayramov, işçi qrupu	
8.5	Auditorlar Palatasının 2012-ci ilin maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinə dair hesabatın hazırlanması və auditin aparılması	Auditə dair qanunvericilik aktları	May 2013	V.Rəhimov	
8.6	Palatanın təsis etdiyi auditor təşkilatlarının 2012-ci ilin maliyyə-təsərrüfat fəaliyyəti üzrə məcmu balansının hazırlanması	Auditə dair qanunvericilik aktları	May 2013	V.Rəhimov	

8.7	Auditorlar Palatasında daxili nəzarətin həyata keçirilməsi	Auditə dair qanunvericilik aktları	İl ərzində (iyul ayında hesabat təqdim etməklə)	Q.Bayramov, A.Kərimov	
8.8	Auditor xidmətinin aktual problemləri üzrə sorğunun keçirilməsi və müvafiq icmalın hazırlanması	Auditə dair qanunvericilik aktları	2013, 2015	S.Gülməmmədov	
8.9	Auditorlar Palatasında informasiya azadlığı ilə bağlı daxili icraat qaydalarının qəbul edilməsi və bu barədə ictimaiyyətin məlumatlandırılması	Milli Fəaliyyət Planı**, 1.1-ci bənd	Yanvar 2013	Q.Bayramov	
8.10	Struktur bölmələrinin 2013-cü il üzrə fəaliyyəti barədə rüblük hesabatların hazırlanması və onların araşdırılması	Auditə dair qanunvericilik aktları	Hər rüb 2013 (növbəti ayın 5-ə və 15-ə dək)	Q.Bayramov, A.Kərimov, N.Talıbov, struktur bölmələr	
8.11	Auditorlar Palatasının fəaliyyətini geniş əks etdirmək üçün İnternet səhifəsinin təkmilləşdirilməsi işinin davam etdirilməsi	Auditə dair qanunvericilik aktları	I yarımil 2013	Q.Bayramov, A.Kərimov, V.Rəhimov	
8.12	2014-2016-cı illər üçün Auditorlar Palatasının iş planının hazırlanması	Auditə dair qanunvericilik aktları	Noyabr-dekabr 2013	Q.Bayramov, A.Kərimov, N.Talıbov	

Qeydlər:

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 2421 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”n (bundan sonra “Milli Fəaliyyət Planı”);

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 2421 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”n (bundan sonra “Milli Fəaliyyət Planı”)